

Seleksiya nailiyyətindən istifadə edən hüquqi və fiziki şəxslərlə Patent sahibi arasında

LİSENZIYA MÜQAVİLƏSİ № _____

Abşeron rayonu

“ _____ ” 2017-ci il

Bu Müqavilə bir tərəfdən bundan sonra «Saticı» qismində çıxış edən «Patent» sahibi öz nizamnaməsi əsasında fəaliyyət göstərən Əkinçilik Elmi Tədqiqat İnstitutunun (VÖEN 3101932691) direktoru Cavanşir Mütəllib oğlu Tələi və digər tərəfdən bundan sonra *İstifadəçi* adlandırılacaq _____

təşkilatın hüquqi forması, fiziki şəxslər üçün – adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən vəsiqə haqqında

aşağıdakı şərtlər daxilində bağlanmışdır. (birlikdə bundan sonra «**Tərəflər**» (adlandırılacaq)

1. Müqavilənin məzmunu

1.1. Müqavilənin məzmunu _____
sortun adı və toxumun reproduksiyası barədə məlumat

1.2 Bu müqavilə «Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 320 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Sort müəlliflərinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi» Qaydasına uyğun olaraq tərtib edilmişdir.

1.3 Müqavilə qüvvədə olduğu müddətdə patent sahibi patentlə mühafizə olunan seleksiya nailiyyətindən istifadə edərək haqqı mükafat şəklində ödənilməklə «istifadəçi»yə məhsul və toxum istehsal etmək, satmaq, emala təqdim etmək, istehsal olunmuş məhsulu təsərrüfat dövriyyəsinə daxil etmək hüququ verən lisenziya verir.

2. Tərəflərin hüquq və vəzifələri:

2.1 Patent sahibi (Əkinçilik ET İnstitutu)

Rayonlaşmış sortların toxumlarının artırılması, satışı və sort mühafizəsinə əsaslanaraq istehsalçının ümumi hüquqlarını təmin edir.

Patent sahibi və sort müəllifləri toxumluq əkinlərin sortluq keyfiyyətinə vaxtaşırı nəzarət edir. İstehsal olunmuş toxumların satışından əldə olunmuş gəlirdən qanunvericiliyə uyğun haqq tələb edir.

2.2 İstifadəçi (toxum istehsal edən fiziki və hüquqi şəxslər)

Patent sahibinin bütün hüquqlarını qoruyur

- Sort ölkədə qeydiyyatdan keçdiyi halda patent sahibinin və seleksiyaçının hüquqlarının mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsi üçün vacib tədbirləri həyata keçirir.
- Toxumluq əkinlərə tövsiyə olunan aqrotexniki qulluq işlərinə tam əməl edir.
- Toxum materialını təyinatı üzrə istifadə etmədikdə və ya etinasızlıqdan məhsulu batırdıqda ayrılmış toxumun dəyərini 3 misində patent sahibinə cərimə ödəyir.
- Patent sahibini vaxtaşırı olaraq toxumluq əkinlərin nəticələri ilə məlumatlandırır, patent sahibi və sort müəllifləri tərəfindən sortluq əkinlərə nəzarətini təmin edir.
- İstehsal və satış üzrə aşağıdakı məlumatları verir:
 - a) noyabrın 31-dək toxumluq əkinlər barədə məlumat
 - b) 30 oktyabrədək yığımdan sonra sertifikat verilən və satılan toxumların ümumi miqdarı haqda məlumat.

3.Lisenziya ödəmələri

- Əkinçilik ET İnstitutunun ölkədə toxum kimi satılmış və sertifikat verilmiş sortlarının bütün toxumları lisenziya haqqının ödənilməsi üçün qanuni əsasdır.
- İstifadəçi (toxum istehsalçısı) sortdan istifadəyə görə aldığı hər 1 kq elit reproduksiya toxum üçün patent sahibinə patent haqqı olaraq 0,06 (altı) qəpik miqdarında _____ vəsait ödəyir.
- Toxum alan fiziki və ya hüquqi şəxs aldığı toxuma görə vəsaiti ödədikdən sonra ödəniş qəbzinin və lisenziya müqaviləsinin surətini **Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxuma Nəzarət üzrə Dövlət Xidməti** götürəcəyi müəssisəyə təqdim edir.

4. Mübahisələrin həlli qaydası

- 4.1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çalışmalıdırlar.
- 4.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə (30 gün müddətində) mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.

5. Yekun müddəalar

- 5.1. Hazırkı Müqavilənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur. Tərəflərdən hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur.
- 5.2. Hazırkı Müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli və Tərəflər tərəfindən imzalanmalıdır.
- 5.3. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır.

6.Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri:

6.1. 2 saylı Sovxoz, Abşeron rayonu, Az1098, Əkinçilik ET İnstitutu

6.2. _____

Patent sahibi:
Əkinçilik Elmi Tədqiqat İnstitutu
VÖEN 3101932691
10-saylı Xəzinadarlıq İdarəsi
H/H AZ15CTRE0000000000002187201
B/Təsnifat kodu 142319
B/səviyyə kodu 3
Dövlət Xəzinadarlıq Agentliyi
Kod 210005
M/H AZ41NABZ01360100000000003944
VOEN 1401555071
S.W.I.F.T.Bik: CTREAZ22

İstifadəçi:

Direktor: Cavanşir Təlai

imza _____
M.Y.

imza _____
M.Y.

_____ 2017-ci il tarixli 00 müqaviləyə
əlavə qiymət razılaşdırılması haqqında
PROTOKOL

	Malın adı	Ölçü vahidi	Miqdarı	Qiyməti	Məbləği
1	Sortun adı	kq		0.06	
2					
3					
4					
5					
6					

Patent sahibi:
Əkinçilik Elmi Tədqiqat İnstitutu

İstifadəçi:

Direktor: **Cavanşir Təlai**

imza _____
M.Y.

imza _____
M.Y.

Hesab –Faktura 00
_____ 2017-ci il

İCRAÇI: Əkinçilik Elmi Tədqiqat İnstitutu, Abşeron rın 2 saylı sovxoz
VÖEN 3101932691, 10-sayli Xəzinadarlıq İdarəsi, kod 210005 VÖEN 1401555071
H/H AZ15CTRE0000000000000 2187201 M/H AZ41NABZ01360100000000003944
VOEN 1801003671 Bütçə təsnifat kodu 142319 B/səviyyə kodu 3

SİFARIŞÇI:

	Malın adı	Ölçü vahidi	Miqdarı	Qiyməti	Məbləği
1	Sortun adı	kq		0.06	
2					
3					
4					
5					
6					
	Cəmi				

Direktor:

C. Təlai

Baş mühasib

M.Cəfərova